



azfargroup





BİZ KİMİK

Azərbaycanda həvəskar futbola peşəkar yanaşan ən iri şirkət

BİZ NƏ EDİRİK

Tam təchiz olunmuş mini-futbol meydançaları inşa edirik
Meydançaları futbol həvəskarlarının istifadəsinə veririk



2009-dan Futbol meydançalarının icarəsi

Şirkətimiz dostlarınızla birlikdə maraqlı oyun keçirmək üçün hər cür rahatlığa malik yüksək keyfiyyətli futbol meydançalarını təklif edir. Əsl oyun həyəcanı yaradan süni ot örtüyü ilə sərilmış açıq və qapalı tipli futbol meydançalarımız xidmətinizdədir. Oyundan sonra komanda yoldaşlarınızla birgə istirahətinizi xüsusi ayrılmış zonada çay süfrəsi ətrafında davam etdirə bilərsiniz. Sizə təqdim olunan videofayl isə oyunun maraqlı anlarını yenidən izləməyə imkan yaradacaqdır.

Futbol meydançalarının tikintisi

Yüksək peşəkarlığa malik işçi heyətimiz ən son tikinti materialları və avadanlıqlarından istifadə edərək futbol meydançalarının tikintisini, yenidən qurulmasını və təmirini öz öhdəsinə götürür. Meydançalarımız müasir tipli süni ot örtüyü, dəqiq mühəndis hesablamaları və FIFA standartlarına uyğunluğu ilə fərqlənir. Bu işə Şirkətimizlə inşa etdiyiniz futbol meydançaları üçün FIFA sertifikatının alınması imkanı deməkdir.

Sifarişinizi peşəkar şirkət olan
Azfar Group-a həvalə edin!

Həvəskar futbola



Pəşəkar yanaşma



Qapalı stadionlar



Qapalı stadionlar



Açıq stadionlar



Açiq stadionlar



FIFA standartı



FIFA standartı



Kafe/istirahət zonası



Kafe/istirahet zonası



Soyunma/geyinmə otağı

ZİRƏ İLƏ ZİRVƏYƏ



Duř kabinleri



Avtodayanacaq





BİZNES KONSEPSİYAMIZ

Dövlət müəssisələri ilə sıx əməkdaşlıq
Biznesin sosial əhəmiyyəti



Өvvөл



Sonra





**17 ünvanda
31 stadion**

**Futbol oynamaqdan
həzz alın!**



BİZİMLƏ ƏMƏKDAŞLIĞIN ƏSAS SƏBƏBİ

5



Ölkədə ən iri şirkət:
Bakıda 16 ünvanda 29 stadion
və Sumqayıtda 1 ünvanda 2
stadion



Daim genişlənən fəaliyyət:
Bakıda və Sumqayıtda əlavə
stadionlar və yeni hədəf - Gəncə




Geniş müştəri bazası:
ayda 70 minə qədər
müştəriyə xidmət



**Stadionların əlverişli
coğrafi mövqeyi:**
ünvan və əhəlinin sıxlığı
baxımından



**Müasir üslüblü və FIFA
standartlı stadionlar:**
Şirkətinizin imici üçün əlavə
üstünlük



Azfar Group rəqəmlərdə



Ünvan – **17**
(Bakı 16, Sumqayıt 1)



Stadionların sayı – **31**
(Bakı 29, Sumqayıt 2)



Stadion daxilində idman kafelərinin sayı – **31**



İdman kafelərində ümumi oturacaq yeri – **620**



Ay üzrə müştərilərin sayı – **70 minə qədər**



SOSIAL MƏSULİYYƏT

Uşaq Futbolunun inkişaf etdirilməsi məqsədilə Azfar Group stadionlarını təmənnəsiz və gözəştli şəkildə istifadəyə verir:

- Orta məktəblərdə futbol dərslərinin keçirilməsi üçün
- “Zirə” və “Keşlə” kimi peşəkar futbol akademiyalarının məşqləri üçün
- “Vətən” uşaq futbol məktəbinin məşqləri üçün
- Fərdi qaydada futbol dərsləri keçən məşqçilər üçün




SOSIAL MƏSULİYYƏT

Peşəkar Futbola dəstək məqsədilə Zirə PFK-nın
təsisçisi və sponsoruyuq



MİLLİ KOMANDA



AZƏRBAYCAN MINİFUTBOL
FEDERASIYASI



WORLD MINIFUTBALL



LEAGUE



SOSIAL MƏSULİYYƏT

- Azərbaycan Minifutbol Federasiyasının təsisi
- İrmiqyaslı həvəskar futbol liqasının təşkili
- Milli Yığmanın formalaşdırılması
- Dünya Minifutbol Federasiyasına üzvlük
- Beynəlxalq minifutbol yarışlarında iştirak

DİQQƏTİNİZƏ GÖRƏ
TƏŞƏKKÜR EDİRİK!



Havaskar futbola Peşakar yanaşma



azfargroup

azfar.az